

“Azərbaycanfilm” – 100

Kino veteranının iki xatirəsi

Bizim milli kinostudiyanın yubiley ilində nəinki filmlər, eyni zamanda bu filmləri yaradanlar, texniki işçilər, xüsusiət dünyalarını dəyişənlər yada düşür, onların söhbətləri sanki qulaqlarında yenidən eşidilir.



Ömrünün 57 ilini Azərbaycan kinosuna həsr etmiş kino istehsal təşkilatçısı Məmməd Babayevin iki xatirəsini qələmə almazdan əvvəl qısaca da olsa, onun haqqında məlumat verməyi özümə borc bildim.

Məmməd müəllim böyük həyat yolu keçmiş, 93 il ömür sürmüştür. 1931-ci ildən 1988-ci ilə kimi qısa fasılələrlə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Köməkcisi, assistenti, montaj sexinin rəisi, pylonka emali sexində texniki-nəzarət şöbəsinin nəzarət ustası, Respublika Kinoprotokat İdarəsində sahə ustası vəzifələrində çalışmış, M. M. Kayilov, A. Quliyev, İ. Dziqan, T. Tağızadə, N. Şenəlaya, V. Turin və digər tanınmış rejissorlarla işləmişdir.

İkinci Dünya müharibəsi illərində M. Babayevlə bağlı eşitdiyim iki hadisə mənim həmişəlik yadimdə qalmışdır.

Birinci hadisə

Alman faşist ordusu qəflətən SSRİ-yə hücum edəndən sonra Şimali Qafqazın şəhərlərini əle keçirəndə Bakının düşmənlər tərefindən işgal oluna biləcəyi ehtimalı yaranmışdı. Belə bir vaxtda, işin qızığın çağında kinostudiyaya işə gələn Məmməd Babayev görür ki, bir neçə fəhlə studiyanın həyətindəki yüksək maşınınna dəmir film qutularını necə gəldi tullayırlar. O, fəhlələrə yaxınlaşışın soruşur.

— Yoldaşlar, nəyə görə bu qutuları necə gəldi tullayırsız maşına?

Fəhlələrdən səs çıxmadiğını görən Məmməd müəllim bir daha soruşdu:

— Bu qutuların içi boşdur, yoxsa kino-lent var?.. Filmleri maşına doldurub hara aparırsınız?..

Nəhayət, fəhlələrdən biri cavab verir ki, kinolentləri aparırıq yandırıq. Çünkü bu pylonkaları burada saxlamaq olmaz. Əger düşmən təyyarəsindən studiyyaya bircə bomba düşsə, bütün aləm göyə

sovrua bilər...

Bu sözləri eşidən Məmməd müəllimin hali dəyişdi, sanki bütün dünya başına fırlandı. O, tez maşının qabağını kəsib, necə qışqırırsa, bir də onu gördü ki, hamı tökülb kinostudiyanın həyətinə. Kinostudiya o vaxtlar Hökumət evinin arxasında yerləşirdi. Hökumət evi isə hələ tikilməmişdi. Hər tərəf açıqlıq idi. Nə isə, işçilər filmləri qaytardılar yerinə. Sonradan məlum oldu ki, bundan əvvəl artıq bir maşın kinolenti aparıb şəhərdən kənarda yandırıbmışlar. Heç şübhə etmirmək ki, bu gün axtarıb tapa bilmədiyimiz bədii, sənədlə ve animasiya filmləri elə o vaxt məhv edilmişdir.

M. Babayev onu da dedi ki, bu işləri təşkil edənlər studiyada müxtəlif şöbə və sexlərdə vəzife tutmuş ermənilər imiş.

İkinci hadisə

Mühərribənin davam etdiyi dövrde Məmmədə bağlı ikinci çox mühüm əhəmiyyətli hadisə tibb sisteminde işlədilən rentgen pylonkalarının hazırlanmasına aididir.

Həmin vaxt Bakıda fealiyyət göstərən hospitallara cəbhələrdən ağır yaralıları gətirirdilər. Onları Semaşko adına xəstəxanada, həmçinin məktəblərdə təşkil olunmuş palatalarda, dəhlizlərdə yerləşdirirdilər. Belə hospitallar Bakının qəsəbələrində də mövcud idi. Çünkü yaralıların sayı-hesabı yox idi. Dərman qıtlığı vardi, Moskvanın yolları bağlı olduğuna görə Bakıya rentgen pylonkalar göndərilirdi.

Belə bir çətin vaxtda cərrahlar yaralıları üzərində rentgensiz əməliyyat apara bilmirdilər. Bəzən də bu işi təcrübəyə əsaslanıb yerinə yetirirdilər. O vaxt bəstəkar və müğənni Müslüm Maqomayevin əmisi Camaləddin Maqomayev Mərkəzi Komitədə işleyirdi. Günlərin birində o, Məmməd Babayevi MK-ya yanına çəgidi

rəb dedi ki, Moskvada fotoplastinkaları hazırlayan zavodla əlaqə tamam kəsilib, vəziyyətimiz ağırdır. Siz kustar üsulla rentgen fotoplastinkalarının hazırlanması ilə məşğul olun.

M. Babayev pylonka emulsiyasının hansı komponentlərdən ibarət olduğunu biliirdi. Amma bunun necə hazırlanmasından xəbərsiz idi. Semaşko xəstəxanasi na yollandı. O, MK-da olanda C. Maqomayev ona demişdi ki, Bakı müəssisələri də heç vaxt silah, silah-sursatı, barit, dinamit, pləş-cadır və s. hazırlanmamışdılar, amma indi bunu çox yaxşı bacarırlar. Görün, nə edərsiniz?

Ona görə M. Babayev qollarını çırmayıb işe başlayır. Xəstəxanada ona ayrıca otaq, lazımı avadanlıq, kimyəvi dərmanlar vermişdilər. Bir neçə nəfər işçi də kömək üçün ona təhkim olunmuşdu.

Bələliklə, M. Babayev, necə deyərlər, yenidən velosiped icad etməli oldu. İş çox ağır gedirdi: gah emulsiya şüşənin üzərində qalmayıb sürüsür, gah da plastikianın işiğa həssaslığı çox aşağı olurdu.

Nəhayət, bütün çətinliklər arxada qaldı. Kino işçisi rentgen fotoplastikalarının ilk nümunələrini hazırlayıb xəstəxana rəhbərliyinə təhvil verdilər. Fotoplastikalar üçün qutular, etiketlər də hazırlanırdı. Bundan başqa, M. Babayev foto üçün plastikalarla kinostudiyanın özünü və şəherin bəzi foto atelyelerini də təchiz edirdi.

Kino muzeyində həmin etiketlərdən biri saxlanılır. Onun üzərində hazırlanma tarixi və istehsal edən təşkilatın adı yazılımışdır: 10 fevral 1943-cü il. Azərb. SSR Dövlət Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu.

M. Babayev deyirdi ki, bir dəfə bir neçə çekist xəstəxanaya gəlib, buranı yoxlayandan yarım saat sonra o vaxtkı KP MK-nın 1-ci katibi M.C.Bağirov geldi. M. Babayevin fotoplastikasında onun böyrəklərinin şəklini çəkdilər. Məlum oldu ki, Bağırovun böyrəklərində daş var.

Mühərribə illərində bərk acları idi, çörəyi kartočka ilə verirdilər. M. Babayev göstərdiyi xidmətlərinə görə nahar etmək üçün xəstəxanadakı professor yemekxanasına keçirdilər. O, fəxri fermanlara laiyq görüldü, qiymətli hədiyyələr aldı.

Bir müddətdən sonra Sovet İttifaqının müttəfiqləri İran vasitəsilə çoxlu müxtəlif materiallar, o cümlədən ərzaq, dava-dərman göndərməyə başladılar. Göndərilən materialların üzərində yazılmışdı: “Hüttərizzmə ümumi mübarizədə sovet dostlarımıza müttəfiq dostlardan”.

Məhz bundan sonra fotoplastikaların kustar üsulu ilə istehsalı dayandırıldı. Bu maraqlı hadisə İkinci Dünya müharibəsi ilə bağlı Azərbaycanın kino tarixinin unudulmaz sehifələrində birini təşkil edir.

**Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət xadimi**